

Azrbaycanda islamilar hrkat, dvlt v xalq paradoksu



Azrbaycanda bu il keiriln Aura mrasimlrinin iqlandrlmasna brk qadaa qoyulsa da bu mrasimlrin mediaya szan az bir hisssi bel Azrbaycanda xalqn, xsusil d gnclrin itirak il iliin gclnmsini gstrir.

.Amma bu, builki Aurann btn grnn hisssi deyildi

AranNews Azrbaycan Respublikasnda iliin gclnmsi dasas ne ildir ki, qdrtl z hrktin davam etmkd v hr gn daha artq tzahr olmaqdadr. slami tzahrlr v xalqn ilik hrkti zaman .kedikc gnbgn daha rngli olur, azri gnclr z sli kimliyini brpa etmy tla edir

Bu sz n n sas v n son sbut Azrbaycan xalqnn builki Aura mrasimlindrind mhtm itirakdr. Ali Mqaml Rhbr d Iham liyevl grnd buna iar edrk dedi: "Azrbaycanda bu faydal frstin v ilrin mhtm zadarlq mrasimlrinin qdrini bilmk lazmdr. nki bu sizin xalqanzn v lknizin kimliyini .gclndirir

Bel bir sual yaranr ki, dorudan da Azrbaycann sekular dvlti lksinin xalqnn mhtm zadarln ?qdrini bilirmi

Azrbaycanda bu il keiriln Aura mrasimlrinin iqlandrlmasna brk qadaa qoyulsa da bu mrasimlrin mediaya szan az bir hisssi bel Azrbaycanda xalqn, xsusil d gnclrin itirak il iliin gclnmsini gstrir. Amma bu, builki Aurann btn macaras deyildi. Azrbaycan dvlti builki Aura mrasimlirini keirmk n rait yaratmdm? Dvlt cavanlarn itiyaqn grdkd gln ilin ?mrasimlrinin tkili n rait yaradacaqm

Hqiqt budur ki, Azrbaycanda dini mrasimlrin keirilmsind xalq v dvlt arasnda heyrtamiz bir paradoks mvcuddur. Bir il nc Azrbaycann parlamenti mscidlr istisna olmaqla hr hans bir yerd dini bayraqlarn qaldrlmasn qadaan etdi. Xaricd thsil alm tlblrin dini mrasim rhbrlik .etmsin qadaa da dvltin din sahsind digr qadaalarandan idi

Auraya bir ne gn qalm Lnkran, Gnc, Sumqayt v Bak hrlrind tannm dindarlarn hbsi d bu mhdudiyytlr siyahsndadr. Amma Azrbaycanda builki Aurann mcssi o qdr mhtm idi ki, bir ne hft mediann ilk xbri olaraq qald. Bu lkd bir oxlar msldn z anlaylar sviyysind Aura bardandalar. Mxtlif v bzn d frqli fikirlr sylnildi. ilrin mzlumiyytindn sz adlar, azrbaycanl gnclrin mnvi pakIndan yazdlar, Baknn bzi klrind yollarn balanmasndan gileyndlir, Qumdan daxil olmu zadarlq slabundan dandlar, sonda azrbaycanl uaqlar mvzuya daxil etdilr v dedilr ki, ?n n uaqlar bu mrasiml aparlr

Azrbaycan Respublikasnn medialarnda yaylan mlumatlara gr, Ail, Qadn v Uaq Problemlri zr Dvlt Komitsi uaqlarn v yeniyetmlrin dini mrasimlrd itirakn yasaq edck yeni qanun layihini Milli Mclis tqdim edcyini xbr verdi v prezidentin frmanna istinad edrk iddia etdi ki, uaqlarn ixtiyarnda qoyulan informasiyaya nzart olunmal v onun hr mcgis getmsin icaz .verilmmlidir

Qeyd olunanlar azri dindarlara qar ynln media tzyiqlrinin yalnz bir hisssidir. Aura mrasimlri il bal mnfi nzrlrin mediada ks etdirilmsi, hbslr v tannm xslrin thdid olunmas hl d davam edir v bu yolla Aurann mhtm kild keirilmsinin bel davam etmsinin qarsn almaa tla .edirlr

Bu arada Fazil Mustafa kimi deputatlar da vardr ki, iki gn nc dedi: Nadan dini partiyalar .tkilatl Azrbaycan n byk thlkdir. Xsusil d rana bal nadan radikal dini model

Dorusu, Iham liyevin shbtlrind digr bir msly d toxunmaq lazmdr v o msl budur ki, Iham liyev Ali Mqaml Rhbrl grp lksind mscid tikilmsin iar etdi. Ali Mqaml Rhbr ilrin hrktin diqqet yetirmeyin Izumu bardand halda Iham liyev d lksind mscid tikintisini vurulad. Hqiqt

budur ki, Azrbaycann dvlt adamlarnn bir oxunun dini anlay bu qdrdir v dini mscidin
.hasarlar rivosind grrlr, dinin lknin ictimai atmosferind yaylmasna etiqadlar yoxdur
mid olunur ki, iki lk arasnda mnasiblrin yaxlamas il Azrbaycan Respublikas ilri n lverili
.rait yaransn v z dini kimliliklrin trf daha artq hrkt etsinlr